

Yəhudi jurnalist Pyotr Lyukimson yazar: "İsrail ordusu indiye qədər bu əməliyyatın təfərruatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli menbe mene beşə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir herb elinin bütün prinsiplərinə ziddir".

Mənim üçün indi on çox maraqlı olan Şuşanın azad olunması eməliyyatının addıdır. Ermənistan 28 il önce Qarabağ incisinin işgalinə "Dağlarda toy" adını vermişdilər. 28 il ərzində bu əməliyyatın adını eşidənə "Fer-yad" filmindəki fragmənti, erməni komandırın "Şuşa şəhərini ele keçirdik" deməsindən sonra ermənilərin arvadlı-uşaqlı qol götürüb oynaması yadına düşündü nədənse...

28 il sonra Azərbaycan ordusu ermənilər Şuşa dağlarında gerçədən toy tutdu, amma bu əməliyyatın adı nə idi axı?

Bunun hərbi sərr olduğunu, on aza hələlik beşə olduğunu bilirik, Xüsusi Təyinatlı Qüvvələrin şəhərə hansı yolla və necə daxil olduğu kimi...

Amma gəlin Şuşanın azad olunmasına şərti olaraq "Xarbülbül" adını verək, şəhidlərimizin ruhuna itahafən. Və biz Şuşanın azad olunması ilə bağlı əfsənəvi əməliyyat haqqında ilk dəfə "le Monde" nəşrinin sətrlərində rast gəlirik.

Fransız reportyorum məqsədi əməliyyat haqqında yox, Xankəndiyə getirilən yaralılar baresində yazmaq idi. "Xankəndinə getirilən yaralıların hamisində tapança və bıçaq yarası var idı", - o, yanzırdı.

"Tapança və bıçaq yarası...". Bu sözler Şuşa əməliyyatı ilə bağlı ilk in təsəvvür yaranmasına kömək etdi.

"Le Monde" yanzırdı: "Ermənilərin çox sayıda ölü və yaralıları var, onları Xankəndinə daşıyırlar. Erməni əsgərlər Xankəndinə gedən yolda snayperlər və artilleriya hücumlarına məruz qalırlar. Xankəndini Şuşa vasitəsilə Laçın dehlizi və Ermənistanla birləşdirən əsas yol noyabrin 4-də bağlanıb. "Azərbaycanlılar Şuşaya çatdı, şəhər döyüdü gedir" yaralı erməni əsgər deyir. Təcili yardım maşını dəyanmadan işləyir, əsgərlər üst-üstə yığılırlar, bəzi yerlərdə üzbezə döyüşlər gedir".

Bu məqalə yayılmışanda Şuşa-

Şuşa dağlarında Ermənistan ordusuna tutulan "toy"



Tarix təkrarlanır: *Ermənistan 28 il öncə Qarabağın incisinin işgalinə "Dağlarda toy" adını vermişdi*

nin azad olunduğu elan edilməmişdi, şəhər döyüşləri hələ də davam edirdi...

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanı ağır artilleriya olmadan, tapança və bıçaqdan istifadə etməklə, əlbəyaxa döyüşlə azad edib. Daha sonra müəyyən fərqliiliklərə eyni mənzərəni təsvir edən bəzi təfərruatlar ortaya çıxdı və bizi döyüşü birbaşa iştirakçılarının dilindən dinləmek nəsib oldu.

XTQ üzvü, Şuşa qazisi Alik Məmmədov: "Yarım metr qarda 14 saat keşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi ne gözləyir biliirdik. 500 erməni düşəninin daxil olan tərəfdə olduğunu məlumatını eldə eləmədik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakindan azı üç dəfə çox idi. Çünkü onlar bizim oradan hücum edəcəyimizi güman edirdilər. Həç bir insanın ağına gəlməyəcəyi sildirmələri dırmaşıb, döyüşə artilleriyasız gircəyimizi düşünmürdülər. Neinki onların, heç kəsin ağına gəlməzdə ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (XTQ komandanı Hikmet Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasayıdə möhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb biçil-

mişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxminən 40-a yaxın erməniye bıçaq salıb çıxartmış həmin hücum anı. Onların arasına düşən təşviş belə General tərəfindən hesablanmışdı. Təşviş yaranan kimi tapşırıq əsasında həremiz dəstə-dəstə əks istiqamətlərdə dəglişdi. Erməniler artıq həyecan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırıldılar, yaxınlaşan erməni ermənini vururdular. Çünkü biz onların formasında belə ola bilərdik".

XTQ keşfiyyatçısı, Şuşa qazisi Sirus Müsüzadə: "Biz iki gün Şuşanın Daşaltı hissəsində şəhərin keşfiyyatında qaldıq. İki gündən sonra hücumu keçdik. Gecə saat təxminən 2 olardı ki, Şuşaya doğru irəlilədik. Əlimizdə olan tek silah avtomat idi, ancaq onlar bizim üstümüze bütün silahlardan atırdılar. Aşağıdan yuxarı sildirmə qayaları qalxırıldı. Cox çətin idi, dizin-dizin dağçı qalxırıldı. Düz qalxməq qeyri-mümkin idi. Qayadan əlimizə tuturdug, dizlərimiz yerdə, iməkleye-

iməkleyə qalxırıq sildirim qayaları... Dağa qalxanda inilti eştidim. Bildim ki, kimse yaralanıb. Gördüm döyüş yoldaşındır. Düzdür, tanırımdım şəxsən, ancaq mən ona kömək etməli idim. Vicdanım yol verməzdə ki, onu o veziyətdə, yaralı halda qoyub gedim. Qolundan tutdum, yuxarı qaldırdım, bir qolumda yaralı yoldaşım, digər əlimdə silah, o veziyətdə döyüsdüm. Sürünə-sürünə qalxdıq yuxarı. Hətta orada ağır çəkidiə olan döyüşçülər var idi. Onları daşımaq çox çətin idi. Biz nə şəhid olan yoldaşımızı, nə də yaranan qardaşımızı döyüş meydandasında qoya bilərdik...Şuşaya qədər təxminən 4 gün yol getdik. Gecə saat 2-də Şuşaya girdik, sehər saat 8-e qədər döyüdüd. Ora ən vacib yüksəklik idı, biz həmin yeri yaralıyalı qoruyub saxladıq ki, şəhərin özüne girənlər üçün çətinlik olmasın. Döyüş yoldaşları Şuşaya girdən məmərləri bitib, mühəsirede qalmışdır. Ürəkləri rahat olsun deyil silahı atıb əlbəyaxa davaya girirdilər. Qisasları bur cür alırdılar".

Anlayır ki, Azərbaycan əsgəri:

- Şuşaya yeganə olan girişən yox, sildirim qayalıqlardan daxil olub;

- Döyüş ancaq yüngül silahlarla - bıçaq, tapança, avtomat - aparılıb, bir çox hallarda əlbəyaxa halda baş verib;

- Yaralılar və şəhidlər arxada buraxılmayıb, əsgər döyüş yoldaşı çiynində döyüş-döyüşə sildirim qayalarla şəhərə qalxıb;

- Şəhərə daxil olana qədər saatlarla, hətta günlərlə döyüş olub;

- Əməliyyatın müəllifi və rəhbərlik edən XTQ komandanı Hikmet Mirzəyev hücum zamanı on ince detali belə nezəre alıb;

Və məlum olur ki, əməliyyatda ağır artilleriyadan istifadə olunmayıb, şəhərə heç bir mərmi atılmayıb. Bəlkə də Azərbaycan əsgəri Şuşaya qıymağə əli gəlməyib, bəlkə də...

ASIF